

UOT 82

NƏSİMİ POEZİYASINDA İNSAN VƏ HƏQİQƏTİN DƏRKİ

Ş.S.BAĞIROVA

Bakı şəhəri 160 sayılı klassik gimnaziya
shafiga.baghirova@mail.ru

Məqalə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin insan konsepsiyasına həsr edilmişdir. Dahi sənətkar demişdir ki, insan Allahın yaratdığı ən uca varlıqdır. İnsan öz-özünlüyündə həqiqətdir. O həmisi yüksək qiymətləndirilməlidir. İnsan kamilləşib Allaşa qovuşa bilər. Bunun üçün o, hərfləri və sayların sırrını bilməlidir. Belə nəticəyə gəlinir ki, neçə-neçə əsrlər sonra da Nəsimi sözü, Nəsimi düşüncəsi həqiqət yoluna nur sapacək.

Açar sözlər: Nəsimi, insan, həqiqət, hərf, say, söz

İmaddədin Nəsimi poeziyası nəinki Azərbaycan, ümumilikdə dünya ədəbiyyatında bənzəri omayan ədəbi hadisədir. Dahi şair əsrarəngiz söz dünyası ilə, bədii-fəlsəfi düşüncənin ifadə tərzi ilə fəth etdiyi sənət zirvəsində hələ də təkdir. Nəsimi həyatı, yaradıcılığı və faciəli ölümü ilə ürəklərdə özünə əbədi heykəl ucaltmış və bu heykəl artıq 650 ildir ki, qoca Şərqiñ mərdlik və əqidəsindən dönməzlik simvoluna çevrilmiş, ziyasi azalmayan günəş kimi parlayır.

Nəsimi çoxəstlik Azərbaycan poeziyasında xüsusi bir mərhələdir. Bu mərhələ həm dil-ülsub tərzi, həm də bədii-fəlsəfi dəyəri ilə həm də böyük bir ədəbi məktəbdir.

Özündən əvvəl yaranmış zəngin bədii və elmi irsi mükəmməl mənimsəyən və Yaxın Şərqiñ üç ən geniş yayılmış dilində (Türk, Fars və Ərəb) kamil sənət nümunələri yaradan Nəsimi yaradıcılığa aşiqanə şeirlərlə başlasa da, sonralar fəlsəfi lirikanın əsasını qoymuşdur. Dahi söz ustasının Azərbaycan ədəbiyyatında novatorluğu bununla bitmir. O, bəzi klassik şeir janlarını (müstəzad, tərcibənd və s.) ilk dəfə ana dilində qələmə almış milli şairdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Nəsiminin poeziyasında məhəbbət lirikası, təbiət gözəlliyi yer alsa da, onun yaradıcılığının əsas ideyasını fəlsəfi görüşləri, xüsusilə hürufi düşüncəsi və kamil insan konsepsiyası təşkil edir. “Hələ sağlığından etibarən fikir dünyası və söz sənəti ilə çağdaşlarının diqqət mərkəzində duran, onları düşündürən və cazibə çevrəsinə daxil edən Seyyid İmaməddin Nəsiminin fəlsəfi düşüncəsinin əsasını hürufilik və təsəvvüf təşkil edir” [8,122].

Hürufilik bir təriqət kimi XIV-XV əsrlərdə öz inkişafının və yayılmasının

ən yüksək mərtəbəsinə çatmışdır. Bu təlim "... əsası, qədim çağlardan gələn və hərflərlə rəqəmlərin müqəddəsliyini qəbul edib bunlara müxtəlif simvolik mənalar verən anlayışa əsaslanır. Çox qədimdən bəri təbiətdə varlığı qəbul edilən gizli qüvvələr şəkil və hərflərlə ifadə edilməyə çalışılmış, nəticədə təbiət elmlərindən əvvəl əfsun, tilsim, sehr kimi "hüruf" elmi meydana gəlmişdir. Hürufiliyin nə vaxt və necə meydana gəldiyi qəti olaraq məlum olmamaqla birlikdə həqiqi mənasında bizim eradan əvvəl V – IV əsrlərdən etibarən Yaxın Şərqi dəki helenistik-gnostik xarakterli dinlərdə ortaya çıxdığı görülür" [3, 408].

İslam fəlsəfəsində hürufilik, hərflərə və rəqəmlərə ilahi mənaların verilməsi müsəlmanlığın ilk dövrlərinə aiddir. Hələ VIII əsrə Əbu Abdullah Mugirə bin Said əl-İcli Allahı hərflərə bənzətmışdı. Daha sonralar hürufilik İbnül-Ərəbi, İbn Xəldun və Katib Çələbi kimi mütəfəkkirləri də maraqlandırmış, onların elmi-fəlsəfi görüşlərində geniş yer almışdır [3, 408]. İslam düşüncə tarixində hürufi görüşləri ilə şöhrət tapan böyük sufi İbnül-Ərəbi (XIII əsr) "Əl-Fütuhatü-l-Məkkiiyyə" əsərində hərflər haqqında yazmışdır: "Hərflər də bizim kimi bir topluluqdur, onlar da cavabdeh və həmsöhbətdirlər. İçlərin-dən peyğəmbərlər və özlərinə görə adları vardır... Hərflər aləmi bütün aləmlər içində ən düzgün danışan və ən açıq ifadə sahibi olan aləmdir. Onlar da çeşidli qisimlərə ayrılır: bir qismi cəbərut (*Allahın bütün varlıqların üzərində olan qüdrətinin təcəlli etdiyi aləm* –Ş.S.) aləmi... bir qismi ən üst aləm... bir qismi ort aləm... bir qismi isə sufi aləmdir. Onların arasında da seçilənlər, seçilənlərin seçilənləri və seçilənlərinin seçilənlərinin seçilənləri tapılır" [2, 34].

Tədqiqatçıların fikrincə, sufizm dini təriqət kimi insanı Yaradanla vəhdətə, küll olmağa çağırsa da, öz-özlüyündə bütöv bir sistem olmayıb: "Sufizmi dərindən tədqiq etmiş olan Cüllabiyyə görə, 12 sufi təriqətindən 10-u məqbul, 2-si (hü'lüliyyə və həllaciyyə) qeyri-məqbuludur. Bu iki təriqətə mənsub olanlar kafir adlandırılıb, daima təqib və edam edilmişlər. Bunlardan hü'lüliyyə Allahın insanda təcəlli etməsinə, Allahla insanın birləşməsinə inanan təriqətdir" [7,29]. Eyni zamanda "Sufizmdə məhəbbətə, hürufilikdə isə ağıla üstünlük verilirdi. Hürufilərə görə ağıl ilə kainatı, təbiəti və insanı dərk etmək mümkündür. Ağılin əsasında da səs, söz və hərflər durur." [1, 332].

X əsrə (təxminən 922-ci ildə) Bağdadda "ənəlhəq" söylədiyinə görə edam olunan Həllac Mənsurun dini-fəlsəfi görüşləri hürufiliyin inkişafına böyük təkan vermiş, "ənəlhəq" şüarı Allahın insanda təcəlli etməsinin simvoluna çevrilmişdir. "Hürufilər, hətta insan üzünü "Allah güzgüsü" sanırdılar. Guya ki, Allah özü insan üzündə görünməkdədir, insan üzündə Allah sözü yazılıb. Buna görə də insana səcdə edilməlidir" [4, 16].

Ancaq islam dünyasında hürufiliyi bir sistem, təlim və təriqət halına gətirən Fəzilullah Nəimi (Fəzilullah-i Hürufi) olmuşdur. Fəzilullah həqiqəti röyada tapdığını (bu barədə o, "Növmnamə" əsərində geniş məlumat verir), bəzi sirrlərin ona bu yolla bildirildiyini söyləmişdir. O, ərəb dilindəki iyirmi səkkiz, fars və türk dillərindəki otuz iki hərfə saylar arasında müxtəlif bağlılıq quraraq hürufilikdə yeni bir mərhələ başlatmışdır.

Hürufilər səsi və hərfi ilahi varlıq, yaradılışın əsas mayası sayırdılar. Kainatda hər şey, hətta özü belə səslə, hərflə, sözlə (“kon” – *ol, yaran*) yaranmışdır. Bizi əhatə edən bütün aləmin sırrı hərfələrdədir. Bu mətləblərə varmaq, hərflərin, səslərin və sözlərin sırrını öyrənmək üçün bəsirət gözü lazımdır ki, bu da yalnız kamil insanlarda açıqdır. Deməli, ilahi aləmin sırrını öyrənmək Allahı dərk edib ona qovuşmaqdır ki, bunu da yalnız kamil insan bacarıır.

Hürufiliyin bütün ali və incə məqamları öz poetik, dərin fəlsəfi ifadəsini İmadəddin Nəsiminin əsərlərində tapmışdır. Nəsimi ilk növbədə insanı müqəddəs hesab edirdi. Adəm övladları Tanrı qarşısında bərabərhüquqludur. Heç kim nə sosial, nə ictimai, nə də dini, irqi mənsubiyətinə görə fərqlənməməlidir. Çünkü Allah insanı öz nurundan, ziyasından, öz nəfəsindən yaratmışdır. Buna görə də yaradılmışların ən şərəflisi, qiymətlisidir. Şair insandan qeyri-gövhər tanımır və bunu dönə-dönə qeyd edir:

Ey daşavü türaba deyən qiyməti-göhər,

İnsan bu hüsni-lütflə gövhər degilmidir? [5, 277]

Ey həsrətin zərilə göhər, istə mə'rifət,

İnsanda mərifət göhərü zər degilmidir? [5, 53]

İnsanın ən uca məqamı isə onun ilahi sıfətlərə malik olmasıdır. Başqa sözlə, insan Allahın güzgüsüdür. Bu xüsusiyyətinə görə insan yüksək hörmətə layiqdir. İnsanı sevən, onu qoruyan, qiymətləndirən Yaradana, onun gözəlliyyinə saygı göstərmiş olur:

Səcdə edər səmsü qəmər, Zöhrəvü Mahü Müştəri,

Hüsni-camalın görməgə, hurü mələk, insan budur. [5, 229]

Mərhəba, insani-kamil, canimin cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən durdanəsi? [6, 42]

Ey Nəsimi, sən həqiqi bil, həqqə iqrar eylə kim,

Çünki insanü bəşərsən, həq deyən insan mənəm! [6, 86]

Nəsimi şeirlərində insanı ülviliyə, kamilliyyə səsləyir. Onun görmək istədiyi bəşər övladı comərd, fədakar, amalına sadıq olmlıdır. Şairin ən yüksək qiymətləndirdiyi keyfiyyət isə həqiqətpərəstlikdir. Nəsimiyə görə, həqiqət Allahın özüdür. Bu həqiqəti dərk etmək Yaradanla və onun yaratıqlarını küll halında dərk etməkdir. İnsanın özü, onun mövcudluğu da böyük həqiqətdir. Ona görə də həmişə həqiqətin adrınca getmək lazımdır. Bu, həyat kredosuna çevriləməlidir. Həqiqi olan hər şeyi can bahasına olsa belə qorunalısan:

Kimin ki, eşqi-həqiqətdən olmadı canı,

Sən adəmi demə ana, anın adıdır daş.

Musiyəm, Turam, əsayam, həm münacati-ilah,

Həm mənəm ruzi-həqiqət, Musinin beyzasıyam.

Görünən gözümə həqdir, anınçün,

Həqiqət nuri lə sahibbəsirəm.

Nəsiminin kamil insanı bu cahana sığmır və sıgmaz da. “Bu dünyaya sıgmayan insanın cismi, bədəni deyil, ağılı və idrakıdır. İnsan cismən yox, mənən və ruhən öz dünyasına sığmır və Allahlıq səviyyəsinə yüksəlir. Bütün canlılardan fərqli olaraq insan xəyalı kainatı, ayı, günəşi gəzib-dolaşır və öz yaradıcısı ilə vəhdət yaradır. Cismən yerdə yaşayan insanın fikir və xəyalının sabit yeri yoxdur, daha doğrusu, o məkansızdır, yersizdir, öz dünyasından çox-çox uzaqlarda qanad çalır, Allah kimi hər yerdə mövcuddur” [1, 332]. İnsanı vücudə gətirən, onu həqiqi edən iki ilahi sərr var: cism və can (ruh). Cism fani, can isə əbədi dünyaya məxsus olsa da, kamilliyyə yetməklə insan hər iki cahanın, dünyanın fövqünə qalxa bilər. Bu, Allah məqamına yetişmək, Haqqa qovuşmaq, vəhdətin bir zərrəsinə çevrilməkdir. Nəsimiyə görə, nurla dolu bu ilahi yol hürufilikdən keçir. Yola çıxməq üçün yaradılışın zatında olan, Allahın insandakı təsəlləsinin simvolları olan hərflərin və sayların mistik bağlılığını görmək, öyrənmək, bununla göz öündəki qaranlıqları aydınlatmaq olar:

*Zülf ilə qaşü kirpigin abcədi-cimü dal imiş,
Mən bu hüruf səkliçün cim ilə dal içindəyəm.*

*Həm hürufam, həm kitabam, həm kəlamam, həm Kəlim,
Fəthənin mənsubuyam, həm kəsrənin məcruruyam.*

*Lövhi-məhfuzam, hürufam, abcədəm mən, həm heca,
Həm Xəlilə Kə'bə oldum, həm mənəm sövmü səlat.*

*Mən otuz iki hürufam ləmyəzəl,
Yoxdur ortağım, nə mislim, nə bədəl,
Çün əbəddir axırum əvvəl, əzəl,
Əvvəlü axır mənəm izzə və cəl.*

Nəsimi həqqin hər yerdə olduğunu görür, dərk edir. Hürufatla təcəlli edən həqqi görmək üçün sadəcə bəsirət gözünü açmaq lazımdır. Bu səbəbdən hürufilik ən gözlən vasitə, intibahdır.

*... Həqi bil, həqi bul, həqi tanı kim,
Ki, həqdən doludur yedi bəhrü bər,
Zühur eylədi cümlə əşyadə həq,
Qanı bir bəsirətli aşiqbəsər
Hüseyni kimi vahid ol yar ilə,
İkilik sifətdən ikilik bitər.*

Nəsimi bu şeirində sufi poeziyasında olduğu kimi, Allahı hər yerdə: bütün “yeddi bəhrü bərdə”, “cümlə əşyadə” görür: yar ilə, yəni Allahla vahid olduğunu, ikilikdən, yəni insan ilə, təbiətlə Allahın ayrılığından xilas olduğunu, onunla birləşib “vəhdət” məqamına çatdığını elan edir, insanlar arasındaki din-məzhəb sərhədləri əleyhinə çıxır, Allahın bütün dünyada, bütün insanlarda təzahürünü qəbul edir” [7,42].

Nəsiminin hürufi-fəlsəfi şeirlərinin mərkəzində sanki ilahi qüdrətə malik

“mən” dayanır. “Mən” həm insanın özünüdərki, həm də sirri-Xudadır. O, hər şeydən əvvəl yaranıb və əbədilik statusu qazanıb. “Mən” hər yerdə, hər şeydə təcəlli edə bilər. Əsas məsələ “mən”in tanınması, kəşf edilməsidir:

Görünən mənim üzümdür, gözədən mənim gözümdür,

Dil edən mənim sözümdür, mənəm uş lisana gəldim.

Və ya:

Gənci-nihan mənəm tən uş, eyni-əyan mənəm, tən uş,

Gövhəri-kan mənəm, tən uş, bəhrəvü kana sigmazam.

Yaxud:

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, cunki bəyana sigmazam.

Bununla da, Nəsimi artıq əsrlərdir ki, bütün bəşəriyyətə insani, həqiqəti, Allahı sevməyi öyrədir. Ucalmağın, kamilləşməyin, cəmiyyəti xoşbəxt etməyin ən düzgün yolu budur - deyir. Hələ neçə-neçə əsrlər sonra da Nəsimi sözü, Nəsimi düşüncəsi həqiqət yoluna nur səpəcək.

ƏDƏBİYYAT

- 1.Azərbaycan ədəbiyyatı tarixi: qədim və orta əsrlər tarixi. Dərslik / Ə.Q.Səfərli, X.H.Yusifli. Bakı, Ozan, 2008. 696 s.
- 2.Ballı H.H. Hurûfînin Doğuşu ve Fazlullah Hurûff. Hikmetevi yayınları, 2013, 232 s.
- 3.İslâm Ansiklopedisi. 44 ciltte. 18 cilt. İstanbul, 1998, s.408-412
- 4.Nəsimi İ. Mən bu cahana sıgmazam. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1991, 384 s.
- 5.Nəsimi İ. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: Lider, 2004,336 s.
- 6.Nəsimi İ. Secilmis əsərləri. İki cilddə. II cild. Bakı: Lider, 2004,376 s.
- 7.Quluzadə M. Böyük ideallar şairi, Bakı: Gənclik, 1973, 140 s
- 8.Şixiyeva S. Nəsiminin irfani görüşləri. Bakı Avrasiya Universiteti Sivilizasiya, cild 5, № 4, 2016 (32), s. 122-131.

ПОНЯТИЕ ЧЕЛОВЕКА И РЕАЛЬНОСТИ В ПОЭЗИИ НАСИМИ

Ш.С.БАГИРОВА

РЕЗЮМЕ

Статья посвящена концепции гуманизма великого азербайджанского поэта Имадеддина Насими. Великий поэт твердил, что человек - это самое величайшее оздание Бога. Самая большая ценность в мире – это человек. Человек может быть усовершенствован и воссоединен с Богом. И для этого он прежде всего должен знать тайны всех букв и цифр. Творчество Насими еще долго будет высоко оцениваться многими поколениями.

Ключевые слова: Насими, человек, правда, буква, число, слова

PERCEPSION OF HUMAN AND TRUTH IN NASIMI POETRY

Sh.S.BAGHIROVA

SUMMARY

The article is devoted to the human concept of the great Azerbaijani poet Imadaddin Nasimi. The great poet said that man is the supreme being created by God. Man is the truth in himself. He should always be appreciated. Man can become perfect and attain God. To do this, he must know the secret of letters and numbers. It is concluded that Nasimi's words and thoughts will shed light on the path of truth in several centuries.

Keywords: Nasimi, man, truth, letter, numeral, word